



Fədakar alim, ictimai xadim

Milli Məclisin üzvü,
akademik Isa Həbibbəyli
ömrünün 60-ci
zirvəsinə çatıb.

Həmişə İsa müəllim haqqında söhbət düşəndə, nedənə yadına XIX əsrin axırları, XX əsrin əvvəllərində yaşayan, millət, xalq üçün fədakarlıq, canyananlıq nümunəsi göstərən ziyalılar düşür: Mirzə Cəlil, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məhəmmədağa Şahtaxtı, Məhəmməd Tağı Sidqi və digərləri.

O ziyalılar ki, öz dövrlərində və sağlıqlarında millətin savadlanması, xalqın qəfət yuxusundan oyanması, məməkətin inkişaf etməsi namənə təmənnəsiz olaraq çoxlu işlər görübərlər. Onlar həqiqi mənada milli menafeyə xidmət etməyin bariz nümunesini ortaya qoyublar. Hətta bu yolda yeri gedikcə öz var-dövlətlərini, mülklərini də əsirgəməyiblər.

XX əsrin ayrı-ayrı dövrlərində isə Əziz Şərif, Qulam Məmmədli, Mirzə İbrahimov, Əli Vəliyev, Məmmədəfər Cəfərov, Əziz Mırəhmədov, Abbas Zamanov kimi alim və yazıçılar da bu missiyani şərflə yerinə yetiriblər. Akademik Isa Həbibbəyli də məhz beş bir qaynar mühitdən, elmi məktəbdən dərs alıb. Bu baxımdan öten əsrin 70-ci illərində onun elmi və ədəbi mühitin diqqətini cəlb etməsi təsadüfi olmayıb.

Yaxşı yadimdadır ki, səksəninci illərin əvvellərində mən ali məktəbdə təhsil alanda yaşı və dün-yagörmüş müəllimlərimizdən biri onun haqqında uzaqgörənliliklə geniş auditoriya qarşısında belə bir ifade işlətmüşdi ki, bir vaxt geləcək, Naxçıvan elmi mühitinin, daha doğrusu regionda fəaliyyət göstərən

bu ali təhsil ocağını daha çox İsa müəllimin adı ilə tanıyaçaqlar. Ondan texminən on iki-on beş il sonra isə bu deyilənlər öz tesdiqini tapdı. Filologiya elmləri doktoru Isa Həbibbəyli aydın səmadakı parlaq ulduzlar tek diqqəti cəlb etməyə başladı. Ölkəmizin görkəmli, nüfuzlu elm və senət adamları mətbuatda onun haqqında yüksək və dolğun fikirlər söyləməyə başlıdlar. Son illər Naxçıvan Dövlət Universiteti də onun şöhrəti və nüfuzu ilə dünyani dolaşır. Cari ilin əvvəllərində bu ali təhsil ocağının "Minilliyyin Universiteti" beynəlxalq mükafatına layiq görülməsi də bu əməyin layiqli bəhrəsi olub.

Deyirlər, böyük adamlar həmişə sadə, xeyirxah, humanist və alicenab olurlar. Başlıcası isə, onlar böyük ürkət sahibi olurlar. Mən bu qənaətə ilk dəfə ali təhsil alıdığım illərdə gəlmisəm. Texminən otuz il bundan əvvəl bizə dərs deyən müəllimlər arasında tarix elmləri doktoru, professor İsaq Məmmədov adlı birisi də var idi. İnsafən, savadlı, dünay-görüşlü və xeyirxah insan idi.

Başlıcası isə öz peşəsini və ixtisasını qəlbən sevirdi. Auditoriyada dərs danışdıqca şam kimi yanımı bir ömür yaşayırdı. Tələbkar olduğu qədər də sadə və səmimi bir insan idi. Bu mənada onu digər müəllimlərimizdən qat-qat əziz və doğma bilirdik. Elmde savadı, qabiliyəti, təşkilatçılıqda bacarığı, insanlıqda xeyirxahlığı və humanistliyi, dostluqda sədəqəti və etibarı az olan bir çox müəllimlərimiz kimi o heç də böyük iddialarla, cılız hissələrlə, quru takəbbürle, lovğalıqla yaşamadı.

Görkəmli və fədakar alim Isa Həbibbəyli də isə

bu cür ali vo insani keyfiyyetler daha çoxdur. O, mənəli və şərəfi ömründü bu millötin işqli goləcəyi üçün xərcleyir. Sənki onun xisətinin xəməri, məyasi dən xeyirxahlıdan, yaxşılıqdan yorulub. Bu mənəda onu müasir dünyamızın böyük döha sahibləri ilə müqayisə etmek olar.

Böyük döha sahibləri özlərinə məxsus fikirləri, aforizmləri, kelamları ilə de tanımlılar. Məsələn, dünyannın məşhur fiziklərindən biri olan A.Einsteinin belə bir kelamı var: "Men heç zaman inanma bilmərem ki, Allah dünyam zər atmaqla yaradıb". Bu cür adamların içtimai-siyasi həyatə baxışları ve ayrı-ayrı mövzularda danışqları da bir növ qaynar bağlılıq xatırladıb. Ele göttürk məşhur alimimiz Azad Mirzəcanzadəni.

Danışqlarında, səhbətlərində o ifade etdiyi her bir sözü, kelmeni qram-qram, zərrə-zərrə beynləre yeritməye çalışırı. Isa müəllimin ibretmiz kelamlarından birisi ondan ibaretdir ki, "mənə iynənin ucu boyda işq yeri verin, insanlara yaxşılıq edim". Bu imkandanda sözün gerçek mənasında maksimum derecede istifadə etməye çalışır. Yaxşı kəlamlarından birisi de öz xeyir-duası ilə bağlıdır: "Dövlətimiz, cəmiyyətimiz, milletimiz üçün xeyirli və gərekli olsun".

Cox hallarda belə adamların bacarıq və qabiliyyətləri "ilahi bir varlıq" da hesab etmişik. Cümlə bu cür insanlar işləmkəndən, yaratmaqdən neinki yorulurlar, ondan "ləzzət" almağı bacarırlar və hər gün yeni-yeni ideyalarla çıxış edirlər. Yaxşı yadimdadır ki, bir dəfə Türkiyənin Antalya şəhərində İstanbul teyyara ilə gedərkən vaxt azlığından Isa müəllim 40 دقiqəlik uçuş müddətini de yazı-pozu işlərinə həst etmişdi.

İsa müəllimi hem de yaxşı qəzeti, jurnalist, nəşir kimi de tanımışam. Ele düşünürəm ki, bu gün de metbuat tariximizdə onun qəder xidmətləri olan alim-ziyalı tapmaq çətin məsəledir. Özü de məsahiblərində birən belə söyleyib ki, qəzetiçilik mənim üçün "ikinci universitet" olub. O təkcə "Molla Nəsrəddin" jurnalının tədqiqi ilə meşğul olmayıb. Bu sırada "Füyuzat", "Şərqi-Rus", "İrsad", "Yeni yol" və digər qəzet-jurnallar da olub. Son illər Naxçıvan mətbuatının da ciddi tədqiqat obyektlərinə çevrilməsində onun böyük xidmətləri vardır.

1969-cu ilde - 20 yaşında ikən qəleme aldı, o zaman respublikanın en nüfuzlu mətbu organelərinə bəri olan "Kommunist" qəzətində dərc olunan "Arpaçayı daşa bilməz..." mənsur poeması ise milli

publisistikamızda yeni janrıñ esasını qoyub. Təsdiçi deyil ki, o zaman SSRİ Jurnalistlər İttifaqının keçirdiyi yaradıcılıq müsabiqəsində de homin pokma mukafata layiq bilinib.

Amma çox tövəssüf ki, sonrakı illərdə müəllif bu cür qaynar və coşqun publisistikamı elmə qurban vərib. Müasir dövrümüzde isə içtimai-siyasi xadim kimi Isa müəllimin qəleminə dəha çox siyasi publisistika janrında və analitik təhlilli yazınlarda sinayır və bu sahəde de özündən "monom-monem" deyin siyasetçilər, qəlemlər sahibləri "ders" keçir. Bu mənəda tanmışı yaziçı-jurnalist Əhməd İsayev onu "orijinal təsəkkürli siyasetçi" hesab edir.

Müəllif öz yazılarında müstəqil dövlətçilik ideyaları ilə elmī fikri bir araya getirir. Tarixi mövzularda yazdığı bir çox yazılar isə tarixi alimlər üçün esl nümunə və dərəkdir. Bu sıradə ölkənin nüfuzlu mətbu organelərində dərc olunan "İrəvan şəhəri: olsuğu kimi", "Nuhçınar-Naxçıvan", "Naxçıvan şəhərinin yaşı: beş min il" və digər onlara yazılarını misal göstərir.

Onun tariximizin tədqiqi, təbliği və öyrənilməsi istiqamətində gördüyü işlər sayca çoxdur. Aydın hiss olunur ki, alim ömrü boyu yaşayıb-yaratdığı Naxçıvan torpağını qəlbən sevdiyi kimi, onun qədim tarixinin dərin qatlarının açılmasına, öyrənilməsinə də ciddi sey göstərir.

Təcrübəmdə, müşahidələrimdə hem də bu qonaçda olmuşam ki, o adamlar idarəciliyə yaxşı təcrübəyə, idarəciliyə malik olurlar ki, onlarda hem də güclü humor hissi var. Çətin, kritik məqamlarda da onlar qarşı tərəfi humor hissleri ilə eله almağı bacarırlar. Belə adamlar xırdaçılıq və icoşənkən hisslerindən də çox-çox uzaq olurlar. Bu halda humor təfəkkür və düşüncə derinliyinin, böyüklikliliyünün ifadesine çevirilir. On ilə yaxın bir müddətə Naxçıvan Dövlət Universitetində sağlam mühitin formalaşmasında bu amil de önemli rol oynayıb.

Başlıcası isə akademik Isa Həbibbəylini digər hemkarlarından fərqləndirən üstün cəhətlərdən biri də onun məraflı düşüncə və təfəkküre malik olmasıdır. Böyük ustadları Mirzə Cəlil, Məmmədağa Şahtaxtı, Əziz Şərif, Məmməd Cəfər, Abbas Zamanov kimi, Isa müəllim də milletin savadlanması, inkişafı namine elindən geleni eşirgemir. Bu yolda öz varını-dövlətini xərcleməyi də alıcılanlıq nümunəsi sayır. Hətta lazım gelərsə, onu istəməyənlər, gözögütirməyənlərə de kömək əlini uzadır. Çoxları isə bu mənəda onu "böyük ürek sahibi"

adlandırır.

Akademik, oməkdar elm xadimi Isa Həbibbəyli bu gün müasir Azərbaycan elmi-ədəbi və içtimai fikir mühitinin ortaya çıxara bildiyi böyük şəxsiyyətlərindən biridir. Fedakar və yorulmaz alimin çoxşaxəli fealiyyətində elmī yaradıcılıq homişə aparcı vətən teşkil edib.

XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının, milli tənqid realizmin və romantizmin esas tədqiqatçılardan biridir. Əsərləri ölkəmizdən başqa Türkiyədə, Fransada, Misirdə, Pakistan'da, Rusiyada, Belçikada, İranda, Bolqarıstanda, İraqda, Ukraynada, Qazaxistanda çap olunub, ona böyük şöhret götürüb.

O, Nyu-York EA-nın heqiqi üzvi, Türkiye Cumhuriyyəti Ataturk Kültür, Dil və Tarix Yüksek Qurumu Başqanlığının müxbir üzvi seçilmiş, ABŞ-in Biografiya İnstitutu tərəfindən "İlin adamı", Ankara Universitetinin "Fəxri dostu" adına layiq görülmüşdür. Bir çox xarici ölkələrdə keçirilən nüfuzlu elmī məclislerde isə maraqlı məruzələrə çıxış edib.

Onun Milli Məclisdəki, Yeni Azərbaycan Partiyasındaki ardıcıl və səmərəli fealiyyəti ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmənəsinə və daha da inkişaf etdirilməsinə xidmətin bir nümunəsidir. O, Heydər Əliyev ideyalarının təbliğ edilməsində, Ulu önderin siyasi xəttinin cenab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsində qəlbən iştirak edir, bu sahəde öz səyini, gücünü ösregəmir. İsteyir ki, müasir Azərbaycan dövləti də, onun ayrılmaz bir parçası olan Naxçıvan torpağı da daha sərüle inkişaf etsin.

Adamların şürə və düşüncələrində müsbət dəyişikliklərin yaranması üçün müxtəlif üslub və metodlardan istifadə edir. O, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və onun İdarə heyətinin üzvü kimi də geniş iş aparır.

Təbii ki, onunla-görkəmli akademiklə, tanmış içtimai-siyasi xadimlə, ölkəmizdən nüfuzlu ali təhsil ocaqlarından birinin rektoru ilə, böyük pedaqoqla, nəvətar yaradıcı insanla qürurlaşma deyir. Cümlə o, məmlekətəmizin və elmimizin böyük öğullarından, döha sahiblərindən dərəcədən yaxşılıqlı, başlıca "barometr"lərindən biridir.

Onun fikrincə, "milli ziyanlıq müxtəlif istiqamətlərdən ayaq gələn çayları vahid məcra da qovuşmalıdır". Ziyanlı-alim, içtimai xadim kimi hem də bu qənaətdədir ki, eyalətdə yaşamaqla eyaləti düşüncəyə malik olmaq cyni mənə daşırıb. Öm-

rəbəy Naxçıvanda yaşaması onun Bakıda və digəri şəhərlərdə yaşayış məsləkələri seviyyəsində düşünüb-düşünməsinə heç bir maneçilik törətməyib. "Əksinə, coğrafi mənəda ayrılığın qotinliklərini, ağrıcı-acisini gerçək şəkildə duydugum və yaşadığım üçün bütün vətənləyin qədr-qiyəməni daha derindən hiss etmişəm", - deyir. Muxtar respublikada elə bir alim, yaradıcı şəx və tapmaca olmaz ki, onun yetişməsində, formalamaşmasında bə alicənab insanın rolu, xidməti və xeyir-duası olmasın. Bu mənəda onu "əvezsiz insan" adlandıranlar da yanişmırlar. Naxçıvan Dövlət Universitetində fealiyyət göstəren İxtisaslaşmış Disertasiya Şurasının sədri kimi də geniş iş aparır, galəcək alimlərin yetişməsində, formalamaşmasında öz köməyini eşirgəmir.

Görkəmli alimin haqqında demək istədiklərim böyük Çin filosoflarından biri Lao Tszinin (c.o.V əsr) müdrik bir keşəm ilə tamamlamaq isteyirəm: "Kim adamları tənyir - arısfır, özünü tənyir - ağıllıdır; adamları qalib gelir - güclüdür, özü qalib gelir - qüdrətlidir; biliyi çıxdır - dövlətlidir, inadkardır - iradəsi var, təbəti dəyişmirsə - üzünənmürəldür".

Bütün mənəli həyatını xalqına, millötinə, peşəsinə xidmət etməkde görən Isa Həbibbəyli də cəmiyyətin üzənəmürəlinsanlarından biri olacaqdır. Cümlə alicənab, xeyirxah, qabiliyyətli, bacarıqlı, mübariz, başlıcası isə sadədir. Yixılanın qolundan tutmağı da bacarır.

Bütün bunların müqabilində isə ona həyatda və elmədə qazandığı uğurlar, mükafatlar ana südü tek halal görünür. Müstəqil dövlətçiliyin ali mükafatlarından biri olan "Şöhrət" ordenini ömeye vərilişin en yüksək qiymət hesab edir. Ulu önderimizin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adının üzvü kimi də geniş iş aparır.

İsa müəllim hem də xoşbəxt atadır, babadır. Övladları Səhət və Ərəstu da ailə ənənələrini leyaqətlə davam etdirirler.

60 yaş münasibəti ilə ilk növbədə onu - sadə və təvəzükər insə, fədakar elm adamını və içtimai xadimlə somimi qələbdən təbrik edir, galəcək elmī və içtimai-siyasi fealiyyətində dəha böyük uğurlar, möhkəm cansağlığı arzulayınq.

• Məmməd MƏMMƏDOV,

Naxçıvan MR Ali Məclisinin deputati,
tarix elmləri namizədi, oməkdar jurnalisti